

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi başlayır

Ölkəmizin prioritetləri və planları bəllidir

İqtisadi Əməkdaşlıq Təşkilatına 2023-cü ildə sədrlik rəsmən Azərbaycana keçib. Təşkilatın strategiya və proqramlarının uğurla icra olunması, habelə "İƏT-2025" baxışlarının irəliləndirilməsi, iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksəkseviyyəli görüşlərin keçirilməsi Azərbaycanın sədrlik dövründə diqqət yetirəcəyi məsələlər olacaq.

İqtisadi əməkdaşlığa xidmət edən regional birlik

Xatırladaq ki, İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların davamlı iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Azərbaycan İƏT Nazirlər Şurasının 28 noyabr 1992-ci ildə İslamabadda keçirilmiş növbədənənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul edilib. Həmin gün Azərbaycanla yanaşı, daha 5 digər ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da təşkilata daxil olublar. İƏT-in bu genişlənməsi hazırda "İƏT Günü" kimi qeyd olunur. Genişlənmədən sonra İƏT Avrasiyada əhəmiyyətli bir regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb.

İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın 2021-ci il martın 4-də keçirilən XIV onlayn Zirvə toplantısında isə çıxış edən dost və qardaş Türkiyə, Pakistan dövlətlərinin liderləri, o cümlədən təşkilatın Baş katibi Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etmişdilər.

Həmin Zirvə toplantısında İqtisadi Əməkdaşlıq Təşkilatının Araşdırma Mərkəzinin Nizamnaməsi də imzalanmışdır. Xatırladaq ki, Bakıda bu mərkəzin yaradılması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü olub. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarlıq və Azərbaycanda yerləşəcək mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik".

Azərbaycanın təşəbbüsləri İƏT-in fəaliyyətini daha da canlandırır

Regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər zaman dəstəkləyən və bu işə böyük töhfələr verən Azərbaycan İƏT çərçivəsində də əməkdaşlığa önəm verir və təşkilatın daha səmərəli fəaliyyət

göstərməsinə maraq göstərir. Respublikamız İƏT vasitəsilə orta maraqlı kəsb edən layihələrin həyata keçirilməsinə dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Azərbaycan təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

Azərbaycan indiyədək çox mühüm iqtisadi, o cümlədən enerji və nəqliyyat layihələrinə həyata keçirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, "Cənub qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası İƏT üzvü olan dövlətlər üçün əlverişli iqtisadi imkanlar yaradıb. Bütün bunlarla ölkəmiz İƏT-in regionda daha səmərəli fəaliyyətini təmin edib. Bütövlükdə Azərbaycanın təşəbbüsləri ilə İƏT daha da inkişaf edib, dünyada öz mövqelərini möhkəmləndirib, təşkilat daxilində inteqrasiya prosesləri güclənib.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və regionda yaranan yeni realiaqlar isə İƏT üzvü olan dövlətlər arasında iqtisadi və ticarət əməkdaşlığı imkanlarını genişləndirir. Ermənistanın və onu dəstəkləyən siyasi mərkəzlərin nə etməsindən asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu bütün məqsədləri reallaşdıracaq, o cümlədən Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Və bu dəhliz Azərbaycanla İƏT üzvü olan dost və qardaş dövlətlər arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin genişlənməsinə böyük təkan verəcək.

Onu da xatırladaq ki, İƏT-in bu günlərdə Daşkənddə keçirilən Nazirlər Şurasının iclasının yekun sənədində Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb. Zəngəzur dəhlizi, sadəcə olaraq, Azərbaycanın bir regionunu digəri ilə əlaqələndirməyəcək, eyni zamanda Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək ki, bu da İƏT çərçivəsində əməkdaşlıq imkanlarını daha da yüksəldəcək.

Bütövlükdə Azərbaycanın İƏT-ə sədrliyi dövründə əməkdaşlığın inkişafına xidmət edən bütün məsələlər prioritet olacaq. O cümlədən Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı Təmiz Enerji Mərkəzinin və İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görülməkdə, Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürülməkdə.

Regional həmrəyliyə diqqətlə yanaşan Azərbaycan daim İƏT-in fəaliyyətinin daha da canlandırılmasına, onun daha səmərəli olmasına layiqli töhfələr verib. Təşkilata sədrliyi dövründə də Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək.

Rayonumuzun Zaraqan kəndində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin səyyar qəbulu keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti-



nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgəyə

Səyyar qəbul



göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımların atıldığını vurğulayan icra başçısı bütün yaşayış məntəqələrində əhalini narahat edən məsələlərin həlli ilə bağlı həyata keçirilən tədbirlərin, inf-

rastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini vətəndaşların diqqətinə çatdırmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerində həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər xiyabanı ziyarət edilmişdir




20 yanvar 2023-cü il tarixində Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon icra hakimiyyətinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Qəbələ Rayon Şəhidlər Xiyabanı

kompleksini ziyarət edərək, şəhidlərin xatirəsini böyük ehtiramla yad etmiş, məzarların üzərinə və xatirə lövhələrinin qarşısına gül dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxunmuşdur. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı saat 12⁰⁰-da Qəbələ rayonu ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.



29 yanvar - Gömrük İşçiləri Günüdür



Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra - 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyuldu.

Gömrük dövlət xəzinəsinin gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Gömrük sistemi həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlə-

rinin aparılmasının qarşısını alır.

Azərbaycanda gömrük sisteminin təşkili tarixi çox qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin gömrük sisteminin elmi-hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur.

Azərbaycan ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmir yolu stansiyasında ilk gömrük postları yaradılmışdır. Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi 1918-ci il avqustun 10-da qəbul etmişdi.

Azərbaycan parlamentinin 1918-ci il 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, ölkənin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 gömrük işçisi keşik çəkirdi.

Aprel işğalı digər sahələrdə olduğu kimi, gömrük sisteminin də işlərin başa çatdırılmasına imkan vermədi. SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş yalnız ittifaq orqanları tərəfindən həyata keçirilirdi.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə bayramı günü elan olunmuşdur.

Gömrük işçilərinin peşə bayramlarını təbrik edirik!